

LAÇIN-QUBADLI TORPAQ-KADASTR RAYONUNUN TƏBII ŞƏRAİTİNİN EKOİQTİSADI ƏHƏMİYYƏTİ (PIÇƏNİS ÇAYI HÖVZƏSİ TIMSALINDA)

Qismət Yunusoğlu

Bakı Dövlət Universiteti

Qarabağ vulkanik yaylasının şimal hissəsini tutan Dəlidağ-Mixtökən silsiləsi, onunla kəsişərək meridional istiqamətində uzanan Qırxızı dağının (Dəvəboynu yaylığından) yamaclarından axan bulaqların (Hüseyn bulağı, Qiblə bulağı, Qırxbulaq, Daşbulaq, Südlü bulaq, Meşə bulağı) suyundan yaranan Piçənis çayı (15 km uzunluqda, Həkəri çayının sol qolu) hövzəsi bölgənin zəngin ekoloji mühiti, biomüxtəlifliyi ilə fərqlənən meşə landşaftına malik olmaqla yanaşı, həm də bu ehtiyatların sənaye potensialı əsasında iqtisadi-təsərrüfat əhəmiyyətinə malikdir. Mürəkkəb geoloji-coğrafi struktur vahidlərini əhatə edən bu ərazilər Laçın-Qubadlı torpaq-kadastr rayonunun (ümumi sahəsi 370,5 min hektar olmaqla) şərqi hissəsini tutur, Şuşa rayonunun inzibati-ərazi vahidləri ilə sərhəd təşkil edir.

Alçaq və orta dağlıq qurşağıını əhatə edən Piçənis çayı hövzəsində yerləşən Piçənis, Aşağı Çorman, Xaçinyalı, Nurəddin, Ardiçli, Şamkənd, Bozdağan, Ağvağ, Ağcayazı, Fərraş kəndləri (1950-1960-ci illərdə boşalmış Sörxan (Başxan), Bababuğavuran, Dərəkənd kəndləri də daxil olmaqla) əhatəsindəki meşə qurşağı (ekoturizm baxımından əvəzsiz təbii şəraiti, balneoloji əhəmiyyətli bulaqları olmaqla) qiymətli ağac cinsi – qırmızı (qızıl) palid ağacı ilə zəngindir. Çürüməyən (200 il suda qalmaqla), biofitogenetik xüsusiyyətinə (onun qabığından tünd qəhvəyi rəng alınır) görə təravətli olan bu ağac tikinti materialları istehsalında və yeyinti sənayesində əvəzolunmaz xam-mal ehtiyatı kimi iqtisadi cəhətdən əhəmiyyətlidir.

Qırmızı və qızıl palidin bu dövri hələ 1890-1910-cu illərdə Fransada şərab istehsalı ilə məşğul olan şirkətlərin marağına səbəb olmuş, xarici mütəxəssislərin-mühəndislərin bir qrupu Şuşa qəzasına gələrək Ağdam-Xocalı-Ballıca-Qırxızı-Fərraş-Aşağı Çorman-Piçənis yolu çəkilmişdir (Dəvəboynu yaylığından keçməklə). Sonrakı mərhələdə bu istiqamətlər üzrə dağ yolu çəkilmiş, ağaclardan hazırlanan taxta parçalarını (konyak-şərab saxlamaq üçün ağac çəlləklər hazırlamaq üçün) Fransaya aparmışlar. Bu yolla aparılması üçün kəsilmiş ağac yığınlarının bir hissəsi Dəvəboynu yaylığında 1980-ci illərdək qalırdı.

Hövzədə digər ağac emalı müəssisəsi Şəlvə çayının sahilində də olmuşdur. Burada Hacisamlı kəndində 1950-ci illərdən fəaliyyət göstərən ağac-taxta emalı zavodunda qiymətli ağaclarlardan Şərq memarlığı üslubunda hazırlanmış qapı-pəncərə çərçivələri, müxtəlif ölçülü döşəmə-taxta parçaları istehsal edilmişdir.

Sənaye əhəmiyyətli qırmızı və qızıl palid ağacının areali Piçənis-Şəlvə çayları hövzəsində da-ha çox Piçənis-Nağdalu kəndləri arasında (Piçənis, Xaçinyalı, Kürdhacı, Ardiçli, Fərraş, Ərikli, Çor-man, Bozdağan, Şamkənd, Ələkçi, Nağdalı kəndləri hüdudlarında). Qızılqaya yüksəkliyi ilə Yal-kənd kəndi arasında alçaq-orta dağlıq qurşaqlarda yayılmış, bu hövzənin coğrafi-ekoloji mühitində ki qırmızı və qızıl palid ağaclarının yayılma arealının indiki dövrə xəritələşdirilməsi, ekobiokastr bazasının yaradılması, qiymətli meşə ağaclarının seleksiyasının aparılması xüsusilə vacibdir. Çünkü erməni-dاشnak qüvvələri 1988-ci ildən etibarən Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda xalqımıza qarşı milli, etnik, tarixi, maddi-mənəvi soyqırım törətməklə yanaşı, həm də ekoloji qətlamlar (qiymətli fauna və flora növlərinin yox edilməsi istiqamətində) törətmişlər.

Göründüyü kimi, işğaldan azad edilmiş Laçın rayonunun ekolandşaft ehtiyatları sırasında qiymətli meşə ağaclarının sənaye ehtiyatı müəyyən edilməklə həm də onların iqtisadi-təsərrüfat qiymətləndirilməsi indiki dövrə xüsusilə əhəmiyyətlidir. Belə ki, bu cür ehtiyatların həcmi Laçın-Qubadlı kadastr rayonu hüdudlarında kifayət qədərdir.